



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin apardığı tibb xidmətləri üzrə yeni tələblər müəyyən edilmişdir

Vergi Məcəlləsində və “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən

- ❖ göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməli;
- ❖ həmin xidmətlər üzrə bir əməliyyat çərçivəsində **500 manatdan artıq olan** ödənişlər üzrə hesablaşmalar **yalnız nağdsız qaydada aparılmalı**;
- ❖ verilən nəzarət-kassa aparatı çeki əsasında ödənilmiş ƏDV-nin müəyyən edilmiş hissəsi istehlakçılara geri qaytarılmalıdır*.

* Təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.



❖ “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən fiziki şəxslərə aparılan əməliyyatın ümumi məbləğinin **təqvim ili ərzində belə hala**

- ◆ **birinci dəfə** yol verdikdə **10 faizi** miqdarında;
- ◆ **ikinci dəfə** yol verdikdə **20 faizi** miqdarında;
- ◆ **üç və daha çox dəfə** yol verdikdə **40 faizi** miqdarında **maliyyə sanksiyası tətbiq edilir.**

❖ Yeni nəsil nəzarət-kassa aparatı tətbiq edilmədən və ya zəruri məlumatları özündə əks etdirməyən **nəzarət-kassa aparatı çekini təqdim edən vergi ödəyicilərinə təqvim ili ərzində belə hallara**

- ◆ **birinci dəfə** yol verdikdə **1.000** manat;
- ◆ **ikinci dəfə** yol verdikdə **3.000** manat;
- ◆ **üç və daha çox dəfə** yol verdikdə **6.000 manat** məbləğində **maliyyə sanksiyası tətbiq edilir.**



Nə dəyişdi?

- 01.01.2023-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, qeyd edilən əməliyyatlar çərçivəsində **500 manatdan artıq olan** ödənişlər üzrə hesablaşmaların yalnız nağdsız qaydada aparılması və həmin fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üzrə pul hesablaşmalarının isə yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi tələbi yox idi.

Vergi və sığorta qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə ətraflı məlumatla “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş” adlı bukletdən tanış ola bilərsiniz.

